

Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

İlham ƏLİYEV



ƏS GƏR

№ 14 (555)

**15 iyul
2019-cu il**

**Qəzet 1992-ci il
dekabrın 16-dan
nəşr olunur.**

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

HEYDƏR ƏLİYEV - yeni milli intibahın və müstəqil dövlətçiliyin əsasını qoymuş tarixi şəxsiyyət

50 il əvvəl Azərbaycanın siyasi həyatında baş vermiş mühüm bir hadisə respublikada köklü dəyişikliklərin başlanması təkan verdi və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsi yolunda yeni tarixi dönüşün əsasını qoydu. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) plenumunda 46 yaşlı Heydər Əliyev AKP MK-nın birinci katibi, yeni faktiki olaraq respublikanın rəhbəri seçildi.

O vaxta qədər dövlət təhlükəsizlik orqanlarında işləmiş, 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri olan general-mayor Heydər Əliyevin bu vəzifəyə yüksəlişi respublikanın geniş ictimaiyyəti, xüsusilə ziyalı elitəsi tərəfindən böyük rəğbətlə qarşılandı. Ona görə ki, təhlükəsizlik orqanlarında işlədiyi müddətdə o, vətəninə dərinlən bağlı olan çox sayda insanı saxta ittihamlarla repressiya olunmaq təhlükəsindən qorumuş, sürgün və ölümdən xilas etmiş, xalqın milli intibahı yolunda çalışan ziyalıların təqib edilməsinə, onların cəmiyyətdən təcrid olunmasına imkan verməmişdi.

Onu da qeyd etmək ki, həmin ərəfədə respublikada ciddi dəyişikliyə ehtiyac olduğunu Azərbaycan cəmiyyətinin böyük hissiyəti yaxşı başa düşürdü. Ölkədə baş verən proseslər fonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi və əhəlinin rifah halının daha da yaxşılaşdırılması üçün yeni təşəbbüslərin irəliləndirilməsi, qətiyyətli addımların atılması zəruri idi. O dövr respublikası əsas sosial-iqtisadi inkişaf göstəricilərinə görə orta ittifaq səviyyəsindən xeyli geridə qalırdı.

Həmin dövrdə respublikanın regionlarının sosial-iqtisadi inkişafına da kifayət qədər diqqət göstərilirdi.

Digər tərəfdən respublikada korrupsiya və gizli iqtisadiyyat geniş yayılmış, qanun-



çuluğa əməl olunmasına və mədəni quruculuğa diqqət zəifləmiş, mənəvi-psixoloji iqlim qeyri-sağlam məcraya yönəlmişdi. Təbii ki, bu çətin və mürəkkəb vəziyyətin aradan qaldırılması üçün analitik təfəkkürə malik, güclü və bacarıqlı təşkilatçı, cəsarətli bir liderə ehtiyac var idi. Belə bir lider məhz Heydər Əliyev oldu.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra keçirilən ilk MK plenumunda (1969-cu il avqust) həmin dövr üçün sensasiyalı sayıla biləcək məruzəsində sovet hakimiyyəti tarixində ilk dəfə olaraq sosialist cəmiyyətində vəzifədən sui-istifadə, korrupsiya kimi neqativ halların mövcudluğunu və onlara qarşı mübarizə aparılmasının gerekliliyini bəyan etdi.

Məhz həmin illər Azərbaycanın iqtisadi, ictimai-siyasi və mədəni-mənəvi həyatında dönüş mərhələsi oldu. Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, ciddi nizam-intizamın yaradılması, kadr dəyişikliklərinin həyata keçirilməsi, işgüzar mühitin sağlamladılması sahəsində məqsədyönlü tədbirlər qarşıya qoyulan yüksək vəzifələrin yerinə yetirilməsinə lazımı şəraiti təmin edirdi.

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublika həyatının bütün sahələrində, sözün həqiqi mənasında, inqilabi sığrayış mərhələsi kimi tarixə düşmüşdür.

Əgər sovet hakimiyyətinin bütün əvvəlki 50 ilində (1920-1970-ci illər) Azərbaycanın iqtisadiyyatına bütövlükdə 14 milyard rubl

(ildə orta hesabla 280 milyon rubl) sərmayə qoyulmuşdusa, 15 ildə (1971-1985-ci illər) bütövlükdə 36 milyard rubl (hər il orta hesabla 2,4 milyard rubl), yəni ildə 10 dəfəyə yaxın çox vəsait sərf olunmuş, yüzlərlə yeni sənaye müəssisəsi tikilərək istifadəyə verilmişdir. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 olmuşsa, 1982-ci ildə bu rəqəm 1048-ə çatmışdı. O dövrdə həm Bakıda, həm də Azərbaycanın digər şəhərlərində və rayon mərkəzlərində çox sayda sənaye müəssisəsi işə salındı. Bakı Kondisionerləri Zavodu, "Ozon" Elm-İstehsalat Birliyi, Elektron Hesablayıcı Maşınlar Zavodu, Dərin Özüllər Zavodu, Sumqayıt Kompresor Zavodu, Üst Trikotaj Fabriki, Gəncə Əlvan Metalurji Emalı Zavodu, Naxçıvan Şüşə Qablar Zavodu, Əli Bayramlı (indiki

Şirvan) Məişət Cihazları Zavodu və 1970-80-ci illərdə Heydər Əliyevin əməyi sayəsində işə başlamış yüzlərlə digər sənaye obyekti hesabına Azərbaycanın ixrac potensialı kifayət qədər yüksəlmişdi. Həmin illərdə respublikada buraxılan 350 adda sənaye və kənd təsərrüfatı məhsulu dünyanın 65 ölkəsinə göndərilirdi.

1969-1982-ci illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. XX əsrin 70-80-ci illərində Ulu Öndərin rəhbərliyi ilə təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənar yüksək-ixtisaslı mütəxəssislərin yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaradıb.

Ulu Öndərin XX əsrin 70-80-ci illərindəki ən böyük xidmətlərindən biri də milli hərbi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasıdır. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan 54 ən qabaqçıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Xüsusi vurğulanacaq lazımdır ki, Milli Liderin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb.

Azərbaycanın müasir tarixinin fenomen şəxsiyyəti kimi Milli Lider Heydər Əliyev xalqın qəlbində özünə möhtəşəm abidə ucaldıb. O, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, əbədi müstəqillik tarixini yaratmışdır. Milli Liderin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir.

AZƏRTAC

DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

İyulun 12-də Daxili İşlər Nazirliyində 2019-cu ilin 6 ayında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Iclası giriş sözü ilə açan Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü ərəfəsində bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsini daxili işlər orqanlarına yüksək etimadın növbəti əyani ifadəsi olduğunu vurğulayıb.

Cari ilin birinci yarısında respublikada cinayətkarlıqla mübarizənin və ictimai təhlükəsizliyin təmin olunmasının vəziyyətindən danışan cənab nazir bu sahədə əvvəlki dövrlərdə əldə olunmuş müsbət nəticələrin bir çox istiqamətlər üzrə inkişaf etdiyini, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunduğunu, kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər orqanlarının qarşısında duran vəzifələrin bütövlükdə yerinə yetirildiyini bildirdi.

Sonra geniş məruzə ilə çıxış edən nazir V.Eyvazov hesabat dövründə daxili işlər və prokurorluq orqanları üzrə 12411 cinayətin qeydə alındığını, bu cinayətlərin 88,5 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlərin təşkil etdiyini qeyd edib. Qəsdən adam öldürməyə cəhd cinayətlərinin 12,2 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların 4,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin 8,1 faiz, xuliqanlıqların 25,1 faiz, ictimai yerlərdə baş vermiş cinayətlərin 35 faiz azaldığını, həmçinin, cinayətlərin



acılımasının yüksək olmaqla 83,1 faiz təşkil etdiyini, məhkəmədən, istintaqdan və təhqiqat orqanlarından yayınan 1852 təqsirləndirilən şəxsin tutulduğunu vurğulayıb. Bildirib ki, ötən ilin 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə ağır və xüsusilə ağır, şəxsiyyət əleyhinə olan, onlardan qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, dələduzluqların, soyğunçuluqların açılması xeyli yaxşılaşıb, keçmiş illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib.

Məruzəçi ötən 6 ayda mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 424 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 65 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, qeyri-leqal dövriyyədən bütövlükdə 810 kiloqram narkotik vasitənin çıxarıldığını və 74 tona yaxın narkotik xassəli bitkinin aşkarlanaraq məhv edildiyini vurğulayıb.

Bununla yanaşı, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin cari ilin birinci yarısında da yerinə yetirildiyini nəzərə çatdıran nazir V.Eyvazov Nazirliyin rəhbərliyi tərəfindən 2749, o cümlədən respublikanın ayrı-ayrı şəhər və rayonlarında 680 vətəndaşın qəbulunun həyata keçirildiyini, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyətinin öz müsbət həllini tapdığını qeyd edib.

Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in Daxili İşlər Naziri general-leytenant Fazil Ələkbərov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Mirqafar

Seyidov, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi polis general-mayoru Elşən Kazimov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi polis polkovniki Əkbər İsmayılov və digərləri görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsanlar və onların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlər barədə məlumat veriblər.

Iclasla yekun vuran nazir Vilayət Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiklərini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birlikdə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin uğurla davam etdirildiyini bildirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini qeyd edən Daxili İşlər Naziri ölkə başçısının ali etimadının şəxsi heyətinə üzərində böyük məsuliyyət qoyduğunu, bu etimadı doğrultmaq üçün ilk növbədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsini, hər bir struktur qurumda vətəndaş məmnunluğuna, insanlarla münasibətdə etik davranış qaydalarına ciddi əməl olunmasını, şəxsi heyətin peşəkarlığını artırmasını, yüksək mənəvi keyfiyyətlərə malik olmasını, bu istiqamətlərdə fəaliyyətin məqsədyönlü surətdə davam etdirilməsini tələb edib.

Ümumən, daxili işlər orqanlarının şəxsi heyətinin digər dövlət strukturları ilə sıx qarşılıqlı əlaqədə ölkədə həyata keçirilən asayiş mühafizə siyasətinin reallaşdırılmasına həmişə layiqli töhfələr verdiyini xatırladan Daxili İşlər Naziri general-polkovnik V.Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi bütün şəxsi heyət adından əmin edib ki, bu iş gələcəkdə də böyük əzmlə davam etdiriləcək, aidiyyəti qanunvericilik aktlarından irəli gələn vəzifələr, qarşıya qoyulmuş bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetiriləcək. Əməkdaşlar və hərbi qulluqçular sabitliyin, əmin-amanlığın, dövlətin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək, 2019-cu il də yüksək göstəricilərlə başa vuracaqlar.

Sonra Azərbaycan Polisinin yaradılmasının 101 illiyi münasibətilə təltif olunmuş bir qrup polis əməkdaşına dövlət mükafatlarının təqdim edilməsinə həsr olunmuş mərasim keçirilib.

DAXİLİ QOŞUNLARIN BAŞ İDARƏSİNDƏ QƏBUL



İyulun 3-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Koreya Respublikasının Azərbaycan Respublikasındakı Müdafiə attaşesi polkovnik Cunq Younqtaki qəbul edib. Qonağı tərcüməçi qismində Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşı müşayiət edib.

Qonağı səmimi salamlayan Daxili Qoşunların Komandanı Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında hərbi-texniki sahədə qarşılıqlı əlaqələrin uğurla inkişaf etməsinə danışıaraq, Koreya Respublikasının hərbi və hüquq-mühafizə qüvvələrinin istifadəsi üçün lazım olan müxtəlif çeşiddə silah və sursatların istehsalı istiqamətində böyük uğurlar əldə etdiyini

bildirib. O, həmçinin, Daxili Qoşunların şəxsi heyətinin müasir texnika və xüsusi vasitələrlə təmin olunması baxımından Koreya Respublikasının müvafiq şirkətləri ilə əlaqələrin yaradılmasına böyük marağın olduğunu da vurğulayıb.

Səmimi və qonaqpərvər qəbul üçün təşəkkürünü bildiren polkovnik Cunq Younqtək Daxili Qoşunların Baş İdarəsində olmaqdan məmnun qaldığını diqqətə çatdırıb. Qonaq Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Koreya Respublikasının hərbi qurumları arasında əməkdaşlıq münasibətlərinin qurulması və uğurla davam etdirilməsi üçün bütün lazımı sayları göstərəcəyini də sözlərinə əlavə edib.

Görüşün sonunda xatirə şəklində qəbul edilmişdir.

Beynəlxalq hərbi əməkdaşlıq şöbəsi

Daxili Qoşunların Baş İdarəsində bir qrup hərbi qulluqçunun mükafatlandırılması mərasimi keçirilib



Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müvafiq əmrinə əsasən, Daxili Qoşunların bir qrup hərbi qulluqçusu "Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı" və "Qüsursuz xidmətə görə" 1-ci, 2-ci, 3-cü dərəcəli medalları ilə mükafatlandırılıb.

Bu münasibətlə iyun ayının 29-da Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov mükafatları hərbi qulluqçulara təqdim edib. O, Daxili İşlər

Naziri və Daxili Qoşunların Komandanlığı adından təltif olunan hərbi qulluqçuları təbrik edərək, bunu Daxili Qoşunların xidməti döyüş fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Qeyd edək ki, müvafiq əmrə əsasən, ümumilikdə, 321 nəfər hərbi qulluqçu medallarla təltif edililib. Onlardan 17 nəfərə "Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı", 38 nəfərə 1-ci dərəcəli, 83 nəfərə 2-ci dərəcəli, 183 nəfərə isə 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı təqdim olunub.

Mətbuat xidməti

DAXİLİ QOŞUNLARIN HƏRBİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

İyul ayının 6-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində Hərbi Şuranın "2019-cu ilin birinci yarımilində xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında" növbəti iclası keçirilib. İclasda Daxili Qoşunların Baş İdarəsinin idarə, şöbə, xidmət rəisləri, hərbi hissələrin komandirləri və tərbiyə işləri üzrə müavinləri iştirak ediblər.

Müşavirədə giriş sözü ilə çıxış edən Hərbi Şuranın sədri, Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov qeyd edib ki, Daxili İşlər Nazirliyinin tərkib hissəsi olan Daxili Qoşunlar 2019-cu ilin birinci yarımilində qarşıya qoyulmuş tapşırıqların icrasını yüksək səviyyədə yerinə yetirib, ölkəmizdə keçirilən bütün beynəlxalq əhəmiyyətli və respublika səviyyəli tədbirlərdə ictimai təhlükəsizliyin təmini, ictimai qaydanın qorunması uğurla həyata keçirilib.

Daxili Qoşunların Komandanı iclasın gündəliyini elan etdikdən sonra 2019-cu ilin birinci yarımilində xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında Daxili Qoşunlar Komandanının 1-ci müavini - Qəraqah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış edib.

Bildirilib ki, cari ilin birinci yarımilində müəyyən edilmiş və qəflətən qarşıya çıxan xidməti-döyüş tapşırıqlarının vaxtında, keyfiyyətlə



və tam həcmdə yerinə yetirilməsi, nümunəvi nizam-intizam, struktur bölmələrin hərətarəfli təmin edilməsi prioritet məsələlərdən olub. Hissə və bölmələrin yüksək döyüş hazırlığının təmin edilməsi, qüvvə və vasitələrin effektiv istifadəsi, çevik, gizli və fasiləsiz idarə olunma, qarşılıqlı fəaliyyətin təşkili, döyüş xidmətinin aparılması, şəxsi heyətin peşə və ixtisas hazırlığının artırılması əsas vəzifələr olaraq Daxili Qoşunların Qəraqahı tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə komandir heyətinə mürəkkəb şəraitdə düzgün, çevik qərar qəbul etmə bacarıqlarının öyrədilməsinə, şəxsi heyətin nəzəri biliklərinin və praktiki vərdişlərinin artırılmasına, müxtəlif əməliyyat şəraitlərində silah, xüsusi vasitələr və döyüş texnikasından effektiv istifadə edilməsinə, fiziki hazırlığın yüksəldilməsinə, etibarlı və fasiləsiz rabitə əlaqəsinin yaradılmasına, qoşun xidmətinin təşkilinə və zəruri təminatına xüsusi önəm verilib.

Sonra Baş İdarənin mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi vəzifələrini icra edən polkovnik-leytenant Şahin Bəylərov çıxış edərək, birinci yarımildə Daxili Qoşunların şəxsi heyəti ilə tərbiyə işinin təşkili və hərbi intizamın vəziyyətinin qənaətbəxş olduğunu vurğulayıb.

Bildirilib ki, ötən müddət ərzində şəxsi heyətlə tərbiyə işi qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, xəsarətə hallarının və nizamnamədənkənar münasibətlərin qarşısının alınmasına, komandir və rəislərin şəxsi nümunəliyinin təmin olunmasına, kollektivlərdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasına, hərbi qulluqçuların ictimai-siyasi hazırlıq üzrə biliklərinin artırılmasına yönəldilib.

Daha sonra bir neçə hərbi hissənin komandir və müavinlərinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabatçıları dinlənilib. Çıxışlar zamanı qeyd olu-

nub ki, ümumilikdə, hərbi hissələr qarşıya qoyulmuş tapşırıqlardan irəli gələn vəzifələri tam həcmdə yerinə yetiriblər.

Müşavirəyə yekun vuran general-leytenant Ş.Məmmədov ümumilikdə, 2019-cu ilin birinci yarımilində xidməti-döyüş fəaliyyətini qənaətbəxş hesab edərək, növbəti yarımildə də döyüş hazırlığını yüksək səviyyədə saxlamaqla döyüş təliminin keyfiyyətinin artırılması, hərbi intizamın daha da möhkəmləndirilməsi və şəxsi heyətin hərətarəfli təminatı istiqamətində əməli tədbirlərin həyata keçiriləcəyini vurğulayıb. Xüsusi olaraq qeyd edilib ki, Daxili Qoşunların şəxsi heyəti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun əmr və göstərişlərini hər an yerinə yetirməyə hazırdır.

Sonda Daxili Qoşunların Komandanı növbəti yarımildə qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib. O, əldə olunmuş nailiyyətləri qoruyub saxlamaq və davam etdirməklə yanaşı, birinci yarımil ərzində mövcud olmuş nöqsanların öyrənilməsi, yaranma səbəblərinin dərinlənəndirilməsi, aradan qaldırılması və bir daha təkrarlanmaması üçün qısa müddətdə lazımı tədbirlərin görülməsini tələb edib.

Mətbuat xidməti

"HÜNƏR" XIII VƏTƏNPƏRVƏRLİK MAHNILARI FESTİVALINDA HƏRBİ QULLUQÇULARIMIZ QALİBİYYƏT QAZANIBLAR

Ölkənin bütün güc strukturlarının nümayəndələrinin iştirak etdiyi ənənəvi festivalda finala vəsiqə qazanan on bir nəfərdən beşi məhz Daxili Qoşunların hərbi qulluqçularındır

Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Hünər" XIII vətənpərvərlik mahnıları festivalının 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunan növbəti mərhələsinin seçim turu iyunun 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahni Teatrında təşkil edilib. Festival Azərbaycanı tərənnüm edən vətənpərvərlik ruhlı mahnıların təbliğ edilməsi və istedadlı gənclərin üzə çıxarılması məqsədilə keçirilir. Qeyd edək ki, 2005-ci ildən reallaşan layihəyə ikinci dəfə yenə də Silahlı Qüvvələrdə xidmət edən hərbiçilər cəlb edildi. Müdafiə, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin festivalda iştirak edən istedadlı hərbi qulluqçuları arasında solo və müxtəlif musiqi alətlərində ifa, həmçinin, bədii qiraət nominasiyaları üzrə seçim aparılıb. Festivalda Daxili Qoşunla-



rın Baş İdarəsinin Mənəvi-psixoloji hazırlıq şöbəsində zabıt mayor Xosrov İbrahimovun rəhbərliyi altında Daxili Qoşunların Nümunəvi Göstərici Hərbi Orkestrinin, 99713, 67987, 16075 sayılı hərbi hissələrin hərbi qulluqçuları iştirak ediblər.

Rəşid Behbudov adına Dövlət Mahni Teatrının instrumental ansamblının iştirakı ilə təşkil edilən seçim turunda iştirakçıların bacarıqları münisiflər heyəti tərəfindən qiymətləndirilib. Münisiflər heyətinin

üzvləri : Azərbaycanın xalq artistləri - Mübariz Tağıyev və Eldar Mansurov, əməkdar incəsənət xadimi Baba Vəziroğlu tərəfindən aparılan seçim nəticəsində 11 nəfər iştirakçı növbəti final mərhələsinə vəsiqə qazanıb. İyunun 28-də isə "Park Inn" oteldə festivalın final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Məlumat üçün bildirik ki, yekun konsert programında iştirakçıların çıxışları yenidən qiymətləndirilmək-

lə qaliblər və fərqlənənlər müəyyən edilmişdir. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək festivalın əhəmiyyətindən danışdı və layihənin bundan sonra daha müasir təqdimatlarda davam etdirilməsi zərurətini qeyd edib. Yekunda münisiflər heyətinin qərarına əsasən, Daxili Qoşunların təmsilçisi baş çavuş Sadiq Məlikov "solo ifa" nominasiyası üzrə I yerə layiq görülüb. Sevincirici haldır ki, ölkənin bütün güc strukturlarının nümayəndələrinin iştirak etdiyi ənənəvi festivalda finala vəsiqə qazanan on bir nəfərdən beşi məhz Daxili Qoşunların hərbi qulluqçularındır. Onlardan Daxili Qoşunların Nümunəvi Göstərici Hərbi Orkestrinin hərbi qulluqçusu gizir Ağamehdli Mirzəyev, 16075 sayılı hərbi hissədən gizir Amil Bəşirli və 99713 sayılı hərbi hissədən əsgər Günay Zeynalova fərqlənənlər sırasında yer alıblar. Yekunda qaliblər və fərqlənənlər Gənclər və İdman Nazirliyi tərəfindən "Fəxri Fərman" və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

baş leytenant Nigar Ağayeva

HƏRBİ QULLUQÇULARIMIZ "XƏMSƏ" BİLİK YARIŞMASINDA İŞTİRAK EDİBLƏR

Daxili Qoşunlar Komandanının 1-ci müavini-Qəraqah rəisinin müvafiq göstərişinə əsasən, iyul ayının 1-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Daxili Qoşunların 67987 sayılı hərbi hissəsində 2 iyul-Azərbaycan Polisi Günü münasibətilə "Xəmsə" adlı milli intellektual yarış təşkil olunub. Yarışda Gənclər və İdman Nazirliyinin şöbə müdiri Əli Məmmədov və nazirliyin digər nümayəndələri iştirak ediblər. Hərbi hissənin dəstə və bölüklərini təmsil edən, şərti adlarla adlandırılmış 8 komanda olmaqla, ümumilikdə, 40 nəfər hərbi qulluqçu yarışa qatılıb.

İştirakçı hərbi qulluqçuların seçilməsi zamanı onların təhsil və bilik səviyyələrinə, mənəvi və xidməti

xüsusiyyətlərinə xüsusilə diqqət yetirilib. Onlar ümumdünya tarixi, coğrafiya, müasir texnika və texnologiyalar, dünyagörüşü, müxtəlif silah və sursatların taktiki-texniki xüsusiyyətləri mövzusunda biliklərini sınayıblar. Tədbir zamanı daha yüksək intellektual bilik nümayiş etdirərək fərqlənən "Keşikçi", "Qarabağ" və "Mühafizə" komandaları müvafiq olaraq ilk üç yerə öz aralarında bölüşdürüblər.

Sonda qələbə qazanan adçıqkən komandaların üzvləri Gənclər və İdman Nazirliyinin nümayəndələri tərəfindən qiymətli hədiyyələr (qol saati) və sertifikatlarla mükafatlandırılıblar.

baş leytenant Xədicə Hacızadə



25031 SAYLI HƏRBİ HİSSƏNİN ÇOXŞAXƏLİ FƏALİYYƏTİ UĞURLA TƏŞKİL OLUNUR



Gənc çağırışçıların qəbulu Daxili Qoşunlar Komandanlığının nəzarəti altında həyata keçirilir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, iyul ayının 1-dən etibarən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında gənc çağırışçıların müddətli həqiqi hərbi xidmətə qəbulu prosesi həyata keçirilir. Sərəncamdan irəli gələn tələblərin yerinə yetirilməsi məqsədilə, Daxili İşlər Nazirliyinin müavini-Daxili Qoşunların Komandanının "Daxili Qoşunlara çağırışçıların seçilməsi, qəbulu, daşınması və sıraya daxil edilməsi ilə əlaqədar təşkilati təd-

Gənc əsgərlərin 45 günlük təlim dövründə bütün tədbirlər də həmin plana uyğun olaraq həyata keçirilir: "Təlim dövründə sıra, ictimai-siyasi, fiziki və atəş hazırlığı



Daxili Qoşunların şərəfli döyüş yolu, qəhrəmanları haqqında məlumat verilir. Bütün məlumatlar toplanıldıqdan sonra isə hər bir çağırışçının mənəvi-psixoloji durumu haqqında rəy hazırlanaraq hərbi hissəyə təqdim olunur.

Daha sonra çağırışçılar növbə ilə həkim-stomatoloq, ordinator-terapevt və ordinator-oftalmoloq tərəfindən müayinə olunur, onların profilaktik flüorografik müayinədən keçirilməsi təmin olunur.

Çağırışçıların tibbi müayinədən keçirilməsi barədə məlumat verən qrupun üzvü – Daxili Qoşunların Baş İdarəsində Tibb xidməti rəisinin müavini tibb xidməti polkovnik-leytenantı Alishan Musayev vurğuladı ki, səhhətində hər hansı bir problem aşkar olunduqda çağırışçı tək-

birələrini keçirilməsi haqqında" əmri ilə çağırışçıların tibbi müayinəsini aparılması və mənəvi-psixoloji durumunun qiymətləndirilməsi üçün 18 nəfərdən ibarət seçim qrupu yaradılıb. Daxili Qoşunların Baş İdarəsinin Qərargahında təşkilat və kompleksləşdirmə şöbəsi rəisinin müavini polkovnik-leytenant Yusif Məmmədov seçim qrupunun rəhbəri təyin edilib.

Bu sahədə görülən işlərin, verilən tapşırıqların icrası ilə tanış olmaq, vəziyyəti yerində öyrənmək məqsədilə qoşunların 25031 sayılı hərbi hissəsində oldum.

Hərbi hissə komandanının tərbiyə işləri üzrə müavini polkovnik-leytenant Ramin Məmmədov bildirdi ki, gənc çağırışçıların xidmətə qəbulu, yerləşdirilməsi və hərbi anda gətirilənədək müvafiq qaydada ha-

məşğələlərinə xüsusi diqqət yetirilir. Daxili Qoşunların təyinatı və vəzifələri, istifadədə olan silahların taktiki-texniki xüsusiyyətləri, nişan-



zarlanması Daxili Qoşunlar Komandanlığının diqqət yetirdiyi ən vacib məsələlərdəndir və onların hərbi xidmətə təcridən uyğunlaşdırılmaları, hərbi nizamnamələrin tələbləri ilə tanış olmaları, eləcə də mənəvi-psixoloji durumun yüksək səviyyədə saxlanılması təsdiq edilmiş tədbirlər planına əsasən icra edilir. Qeyd etdi ki, ilk olaraq, mənəvi-psixoloji hazırlıq planları hazırlanıb və hərbi hissə komandiri tərəfindən təsdiq olunub.

alma və təhlükəsizlik qaydaları, hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri özündə əks etdirən müvafiq nizamnamələrin maddələri ilə bərabər, qanunvericilik aktlarının aidiyyəti müddəaları da gənc əsgərlərə öyrədilir. Sonuncu həftədə isə praktiki atışlar yerinə yetirilir və hər bir əsgər fərdi qaydada qiymətləndirilir".

Sonra gənc çağırışçıların qəbul məntəqəsində seçim qrupunun fəaliyyəti ilə tanış oldum. Qəbul mən-

hətləşmələr aparılır. Onlarla söhbətlər edilir, dinlənilir, səhhətləri ilə bağlı narahat edən hallar aşkarlandıqda, aidiyyəti üzrə məruzə olunaraq, aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.

Hərbi hissədə olarkən gənc çağırışçıların kazarma-məişət şəraiti ilə də tanış olmaq fürsətim oldu. Səliqə ilə yığılmış yataq dəstləri, çarpayılardan asılmış fərdi əl-üz və ayaq dəsmalları, həmçinin, əsgərlərin ləvazimatlarını saxladığıqları əşya dolablarında ayrı-ayrı qablarda saxlanılan və hər bir əsgərin özünə məxsus olan yuyunma ləvazimatlarının mövcudluğu gigiyenik qaydalara ciddi əməl olunduğunun göstəricisidir.

Bütün bunlar deməyə əsas verir ki, hərbi hissədə həyata keçirilən tədbirlər Daxili Qoşunların sıralarına xidmətə yeni qəbul olunan çağırışçıların Vətənə layiqli, əsl vətənpərvər hərbi qulluqçu kimi formalaşmasında mühüm rol oynaya- caq.

Komendant bölüyünün şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksəkdir və verilən tapşırıqlar uğurla icra olunur

Döyüş bayrağının, eləcə də hərbi hissənin ərazisindəki müvafiq obyektin etibarlı mühafizəsi komendant bölüyünün hərbi qulluqçularının əsas vəzifələridir. Bu baxımdan qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi, xidmətin düzgün şəkildə təşkil edilməsi üçün hərbi intizamın möhkəmləndirilməsi olduqca vacibdir.



Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi qulluqçular arasında yoldaşlıq münasibətlərinin qorunub saxlanılması məqsədilə tərbiyə işi tədbirləri keyfiyyətlə həyata keçirilir. Bu işdə komendant bölüyü komandirinin tərbiyə işləri üzrə müavini baş leytenant Sarvan İlyasovun rolu danılmazdır.

Baş leytenant S.İlyasov bildirdi ki, xidmət Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin tələblərinə əsasən təşkil edilir. Qarovul xidməti böyük məsuliyyət və diqqət tələb etdiyindən, nizam-intizamı, təlim-tərbiyəsi ilə fərqlənən, sağlamlıq durumu qənaətbəxş olan hərbi qulluqçular bu xidmətə cəlb olunurlar. Postların vaxtlı-vaxtında dəyişdirilməsinə, silahların doldurulub-boşaldılmasına zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilir.

Xidmətə cəlb edilməmişdən öncə müvafiq plana əsasən, bölük komandiri və onun müavinləri tərəfindən hərbi qulluqçularla təlimat keçirilir, müvafiq nizamnamənin maddələri onlara çatdırılır. Həmçinin, hərbi hissənin psixoloqu da fərdi qaydada xidmətə cəlb olunan şəxsi heyətlə söhbət aparır.

Xidmətin aparılmasında vacib olan şərtləri diqqətə çatdıraraq baş leytenant S.İlyasov bildirdi ki, qarovul xidmətinə cəlb olunan hərbi qulluqçuların atəş hazırlığının və fiziki göstəricilərinin yüksək olması olduqca vacibdir. Həmçinin, postda xidmət aparan zaman saatların ayıq-sayıqlıq, çeviklik, cəsəret nümayiş etdirməsi mühüm əhəmiyyət kəsb edən faktorlardandır. Onun sözlərinə görə, yalnız bu halda hərbi hissənin etibarlı mühafizəsindən danışmaq olar.

Hərbi hissənin komendant bölüyünün şəxsi heyəti hər zaman nümunəvi xidməti və sayıqlığı ilə seçilir və qəflətən qarşıya çıxan tapşırıqların dəqiqliklə yerinə yetirilməsinə hazırdır.

Tibb personalı da vəzifə borclarına məsuliyyətlə yanaşır

Hərbi hissələrdə şəxsi heyətin sağlamlığının qorunub saxlanılması Daxili Qoşunlar Komandanlığının və hərbi hissə rəhbərliyinin ciddi nəzarətdə saxladığı məsələlərdəndir. Bu məqsədlə yerlərdə davamlı olaraq müalicəvi-profilaktik tədbirlər həyata keçirilir.

25031 sayılı hərbi hissənin tibb personalı da vəzifə borclarının icrasına məsuliyyətlə yanaşır, qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir. Öz işini hissə komandiri tərəfindən təsdiq olunmuş müvafiq plana əsasən təşkil

zılır. Bundan əlavə, stasionar müalicəyə qəbul olunan xəstələrin stasionar işlənməsi daim nəzarətdə saxlanılır. Hazırda tibb məntəqəsində stasionar müalicə alan hərbi qulluqçuların olduğuna söyləyən həkim-terapevt onların sağlamlığının qənaətbəxş olduğunu vurğuladı.

Şəxsi heyətin keyfiyyətli və kalorili qidalanması ilə bağlı qarşıya qoyulmuş tələblər yüksək səviyyədə yerinə yetirilməkdədir

Daxili Qoşunların digər hərbi hissələrində olduğu kimi, burada da şəxsi heyətin keyfiyyətli və kalorili yeməklərlə qidalanması diqqət mərkəzində saxlanılır.

Hərbi hissənin təminat bölüyündə yeməkhana rəisi - taqım komandirinin müavini baş çavuş Vaqif Hacıyev şəxsi heyətin qida rasionundan danışarkən bildirdi ki, gün ərzində hərbi qulluqçuların düzgün



qidalanması, yemək porsiyalarının düzgün bölünməsi, yeməkhana səliqə-sahməna, gigiyenik qaydalara riayət olunması xüsusilə nəzarətdə saxlanılır. Həmçinin, emal və köməkçi otaqların təmiz, səliqəli saxlanılması, texnoloji və soyuducu avadanlıqların fasiləsiz işi, yeməkhana otağının qidalanmaya hazır vəziyyətə gətirilməsi təmin olunur.

Şəxsi heyətin qidalanması zamanı əsasən milli təamlara üstünlük verilir. Hərbi qulluqçuların qidalanması həftəlik bölgü cədvəlinə əsasən həyata keçirilir.

Yeməkhana rəisi qidaların tələb olunan səviyyədə keyfiyyətlə hazırlanması, gigiyena qaydalarına ciddi



edən tibb xidməti daxilində gündəlik olaraq iclas keçirilir. Bu zaman gün ərzində görülməli işlərin bölgüsü aparılır, hər bir hərbi qulluqçuya aidiyyəti üzrə tapşırıqlar verilir. Bütün tibb personalı funksional vəzifələrinin icrasına məsuliyyətlə yanaşaraq, şəxsi heyətin sağlamlığını qorumaq üçün əllərindən gələni edirlər.

Xidmətin nümunəvi hərbi qulluqçularından biri də həkim-terapevt gizir Hökümə Abiyevadır. Ambulator xəstələrin qəbulu, onlara yardım göstərilməsi, venadaxili inyeksiyaların şəxsən yerinə yetirilməsi, təyinatların icrası, xəstələrin tibb kitabçalarında qeydiyyatların aparılması, bununla yanaşı, stasionar müalicədə olan xəstələrə nəzarət olunması, həmçinin, təyinatların verilməsi, onların vaxtlı-vaxtında yerinə yetirilməsi, ehtiyacı olan xəstələrin daha dərin müayinəsi məqsədilə seçilərək Daxili Qoşunların Hərbi Qospitalına göndərilməsi onun gördüyü işlərdəndir.

Gizir H.Abiyeva bildirir ki, hər gün müvafiq saatda xəstələrin qəbulu həyata keçirilir. Bu zaman xəstələrin şikayətləri dinlənilir, müvafiq müayinələr aparılır və müalicə ya-

əməl olunması məqsədilə kurs keçmiş ixtisaslı əsgər aşpazlarla bərabər mülki işçilərin əməyindən də istifadə olunduğunu vurğuladı. Belə ki, qadın aşpazlardan Mənsurə Əliyeva, Səriyyə Əliyeva, Bəstə Məsiyeva, Əminə Məmmədova, Aynurə Babayeva, əsgər aşpazlardan Məhərrəm Mirzəyev, Məhəmməd Eyvazov və Səxavət Kərimov üzərlərinə düşən vəzifələri məsuliyyətlə icra edirlər.

Bir sevindirici məqamı da xüsusilə vurğulamaq yerinə düşər ki, Daxili Qoşunların Sanitar-Epidemioloji Dəstəsi tərəfindən hərbi hissənin şəxsi heyətinin təhlükəsiz ərzaq məhsulları ilə təmin olunması, qida zəhərlənmələrinin qarşısının alınması məqsədilə aparılan tədbirlər, habelə sanitariya vəziyyətlə əlaqədar aparılan yoxlamalar zamanı yeməkhana çirkənləmə aşkar olunmayıb.

Bir sözlə, şəxsi heyətin keyfiyyətli qidalanması ilə bağlı qarşıya qoyulmuş tələblər yüksək səviyyədə yerinə yetirilməkdədir.

baş leytenant Xədicə Hacızadə

144 YAŞLI MİLLİ MƏTBUATIMIZ...

Azərbaycan zəngin mətbuat ənənələri olan dövlətlərdən biridir. Xalqımızın milli mədəniyyətini inkişafında, dövlətçilik təfəkkürünün formalaşmasında mətbuatımız əvəzsiz rol oynayır.

1875-ci il iyulun 22-də böyük maarifçi və publisist Həsən bəy Zərdəbinin təşəbbüsü və gərgin fəaliyyəti nəticəsində "Əkinçi" qəzetinin işıq üzü görməsi ilə milli mətbuatımızın əsası qoyulub. "Əkinçi" qəzeti nəşr olunanda Azərbaycan Rusiya imperiyasının tərkibində idi. O dövrdə qəzetin çapına icazə alınması böyük səylər tələb etmişdi. Məhz Həsən bəy Zərdəbi kimi ziyalı insanın xalqı naminə fədakarlığı milli mətbuat nümunəsinin ərəşəyə gəlməsinə yol açdı.


İlk milli qəzetimiz olan "Əkinçi" ərəb əlifbası ilə çap olunub. Beləcə, müstəqil dövlətçiliyi, ana dilində məktəbi, öz yazı əlibası, mətbəə təsisatları, qəzet üçün yazarları olmayan xalqın həyatında "Əkinçi"nin gəlişini zülmət qaranlığın işığı qərq olması kimi xarakterizə etmək olar.

"Əkinçi"dən başlanan maarifpərvər yol xalqımızın milli oyanışına, öz azadlığı uğrunda mücadiləsinə, mənəvi dəyərlərimizin aşılmasına istiqamətlənib.

Mətbuat tariximizdə "Ziya", "Kəşkül", "Həyat", "İrşad", "Həqiqət", "Tərəqqi", "Füyuzat", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi"nin əsas məramının həyata keçirilməsi – xalqımızın maariflənməsinə layiqli töhfələr veriblər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizdə 100-dən çox qəzet və jurnal çap olunub. Bunların arasında ictimai-siyasi nüfuzu baxımından "Azərbaycan" qəzetini xüsusi qeyd etmək olar. Həmin vaxt söz və mətbuat azadlığına dair hüquqi sənədlər qəbul edilib.

1920-ci il aprelin 28-də Azərbaycanın öz milli müstəqilliyini itirməsi nəticəsində xalqımız ona yad olan bir ictimai-siyasi quruluşda yaşamağa məcbur oldu. Sovet



dövründə mətbuat siyasi quruluşun ideoloji buxovları çərçivəsində fəaliyyət göstərirdi. Ancaq bununla belə, milli mətbuatımız həmin dövrdə də maarifçilik missiyasını layiqincə davam etdirirdi. Tarixi-mədəni irsimizin təbliğində, xalqımızın quruculuq fəaliyyətinin əks etdirilməsində mətbuatımızın rolu danılmazdır. Bununla yanaşı, həmin illərdə jurnalistika sahəsi çoxşaxəli inkişaf edib, radio və televiziya kimi kütləvi informasiya vasitələri həyatımıza daxil olub. Eləcə də o dövrdə respublikamızda poliqrafiya bazası formalaşdı, yeni nəşriyyatlar, qəzet və jurnallar yaradıldı, jurnalist kadrlar hazırlayan tədris müəssisələri təşkil edildi.

1991-ci il oktyabrın 18-dən etibarən Azərbaycanın dövlət müstəqilliyinin elan olunması ilə milli mətbuatımızın tarixində yeni bir dövr başlandı. Müstəqil dövlət quruculuğu prosesində mətbuatımız həm cəmiyyəti məlumatlandıran, həm də maarifləndirən, onu əsas milli hədəflər uğrunda səfərbər edən qaynaq kimi ictimai funksiyasının daşıyıcısına çevrildi.

Müstəqilliyimizin ilk illərində hərbi qəzetlərimiz də təsis olundu. Daxili Qoşunların "Əsgər" qəzeti də həmin qəzetlərdən biridir və təqdirəlayiq yol keçib.

Milli Liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə milli mətbuatımızın inkişafında öz dəstəyini əsirgəməyib. O, jurnalist peşəsinə də həmişə hörmətlə yanaşmış. Məhz Milli Liderin təşəbbüsü ilə 1998-ci ildə respublikamızda mətbuata tətbiq edilən senzura aradan qaldırılıb, bu sahədə mütərəqqi qanunvericilik aktları qüvvəyə minib, qəzet redaksiyalarının inkişafı üçün vacib praktiki addımlar atılıb, mətbuatımızın beynəlxalq əlaqələri genişləndirilib.

Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Liderin mətbuat sahəsində gördüyü işlər uğurla davam etdirilir. 2003-cü ildə ölkəmizdə dövlət qurumları ilə mətbuatın münasibətlerini nizamlayan Mətbuat Şurası yaradılıb. Dövlət başçısının təşəbbüsü ilə 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanaraq təsdiq olunub. 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təşkil edildi.

Bu günədək respublikamızın paytaxtında dövlət başçısının sərəncamı ilə jurnalistlər üçün çoxmənzilli iki yaşayış binası istifadəyə verilib, daha bir binanın tikintisi isə başa çatmaq üzrədir.

Hazırda milli mətbuatımız müasir zamanın çağırışları nəzərə alınmaqla, yenilənir, öz fəaliyyətində daha da təkmilləşir. İnternet media resursları cəmiyyətin informasiya tələbatının ödənilməsinə vacib mövqə qazanırlar.

Milli mətbuatımız mənəvi dəyərlərimizin daşıyıcısı, ictimai fikri formalaşdırıcı və zənginləşdirən mənbə, dövlətimizin informasiya strategiyasının əsas həlqəsi kimi öz potensialını gələcək dövr üçün də qoruyub saxlayacaqdır.

Yalçın Abbasov

Həkim məsləhəti

QUDUZLUQ XƏSTƏLİYİ VƏ ONUN PROFİLAKTİKASI

Quduzluq - "Sudan qorxma" ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyasıdır.

Eramızdan əvvəl 4-cü əsrdə Aristotel quduzluğu insanlarda xəstə itlərin dişləməsi ilə əlaqələndirib. İnsanlarda xəstəliyin birinci klinik təsviri onu "Sudan qorxma" adlandıran K.Selsə məxsusdur. Quduzluğun elmi surətdə öyrənilməsi L.Pasterin görkəmli əsərləri sayəsində 19-cu əsrdə mümkün olub. L.Paster tərəfindən yaradılmış antirabik vaksin dünya elminin ən böyük nailiyyətlərindən biridir. Peyvənd işinin nəticəsi kimi 1885-1890-cı illərdə 2500 nəfərə yaxın insan xilas edildi.

Əsas rezervuar et yeyən heyvanlar - vəhşi tülkülər, yenotlar, itlər, çaqqallar, canavarlar və ev heyvanlarıdır. İnsanın yoluxması quduz heyvanın dişləməsi və ya zədələnmiş dəri örtüklərinin onun ağız suyu ilə çirklənməsi zamanı baş verir. Ən çox xəstələnmə halları yay-payız ayları müşahidə olunur. Bu da insanların heyvanlarla daha intensiv təması ilə əlaqələndirilir.

Xəstə heyvanın dişləməsi zamanı tüpürcək vəzirlərində olan quduzluq virusu sağlam insan bədəninə daxil olur, baş və



onurğa beynin sinir hüceyrələrinə lokalizasiya olunur və çoxalır. Bu zaman hüceyrələrdə iltihabi, distrofik və degenerativ dəyişikliklər müşahidə olunur. Xəstəliyin ilkin dövrlərində yuxusuzluq, narahatçılıq, həssaslıq, əsəbilik, hallusinasiyalar, hidro, akusto, aero, fotofobiya inkişaf edir. Xəstəliyin 3-7-ci günü yuxarı, aşağı ətrafların və tənəffüs sistemi əzələlərinin iflici baş verir.

Xəstəliyin inkubasiya dövrü 12-90 gün və ya 1 ilə qədər davam edir.

Xəstəliyin gedişi 3 dövrə bölünür: xəbərdarlıq, oyanma və iflic dövrü.

Xəbərdarlıq dövrü. Bu dövr 2-3 gün davam edir. Yara nahiyəsi qızarıb, şişir, sızıldayan ağrılar, həmçinin, depressiya, qıdadan imtina, dəhşət, kədər, anlaşılmaz qorxu, yuxusuzluq və qarabasmalar müşahidə olunur.

Oyanma dövrü. Tutmalar müşahidə olunur. Su içmək istəyəndə, onu görəndə, şırıltısını eşidəndə, suyun adı çəkiləndə tutmalar olur. Həmçinin, havanın hərəkəti



(aerofobiya), parlaq işıq (fotofobiya) və ya gurultu (akustofobiya) buna səbəb ola bilər. Tutmalar qorxu ilə başlayır. Udlaq və qırtlaq əzələlərinin ağrıli spazması və nəfəs almaın kəskin çətinləşməsi müşahidə olunur. Tutma zamanı o, qışırıqla başını və bədənini geriye əyir, əllərini geriye atır, su olan qabı itələyir. Xəstənin göz bəbəkləri genişləyir və o, dəhşətlə bir nöqtəyə baxır. Bu zaman ürəyin və tənəffüsün dayanması mümkündür. Cəmi bir neçə saniyə davam edir. Xəstələr çox aqressiv olurlar və ətrafdakıları dişləyir, tüpürür, qışırıq, paltarını cırrır, vəhşi qüvvə ilə mebeli, pəncərəni, qapını sındırırlar. Tutmalar arasında dövrə xəstənin şüuru özünə qaydır. Bir-iki gün sonra ağız suyu axmağa başlayır və xəstə onu uda bilir (orqanizm susuzlaşır, maddələr mübadiləsi pozulur, bədən çəki itirir və üz cigilləri sərtləşir).

Iflic dövrü. Şüur aydınlaşır, temperatur 42 dərəcəyə qədər qalxır, ağız suyu artır, çanaq orqanlarının funksiyası pozulur, müxtəlif növlü ifliclər müşahidə olunur.

18-20 saat ərzində xəstə ürək və ya tənəffüs mərkəzinin iflicindən ölür. Bu xəstəliyin spesifik müalicəsi yoxdur, ancaq simptomatik. Xəstəni xarici qıcıqlardan qorumaq lazımdır.

Quduzluğu güman edilən heyvan insanı dişlədikdə yaranı çərmək və ya tikmək olmaz (inkubasiya dövrünü azaldır). Ancaq sabunlu su ilə yuyulur və yod məhlulu ilə təmizlənir və dərhal ixtisaslaşmış travmatoloji məntəqəyə göndərilir (vaksinasiya üçün).

Epidemioloji nəzarət kompleks həyata keçirilir. Buraya baytarlıq xidməti, ovçular ittifaqı və vəhşi heyvanların sayını tənzimləyən digər idarə və xidmətlər daxildir.

Profilaktik və əks-epidemik tədbirlərə aiddir:

1. Risk qruplarına daxil olan şəxslərin profilaktik peyvəndlənməsi.
2. Heyvanların dişlədiyi insanların vaksinasiyası.
3. İstifadə olunan preparatların keyfiyyəti, peyvənd işinin nəzarətdə saxlanması.

Vaksinasiya müəyyən edilmiş sxemə uyğun aparılır. Əgər heyvan sağlamsız və hücum edən heyvanı nəzarətə almaq imkanı varsa, peyvənd 10-cu gün başa çatdırılır.

Quduzluğun profilaktikası üzrə aparılan iş baytarlıq xidməti idarələrinə və yerli icra hakimiyyətlərinə həvalə olunur.

Şəxsi həyətində sağlamlığının qorunması məqsədilə əgər hərbi hissə ərazisində yiyəsiz it və pişiklər qeydə alınarsa, hərbi hissə komandiri tərəfindən yerli icra strukturlarına və baytarlıq xidmətinə rəsmi müraciət olunmalıdır.

Hərbi hissə ərazisində çirkab suların yığılmasının qarşısının alınması məqsədilə kommunikasiya qurğuları daim nəzarətdə saxlanılmalıdır.

Zibillərdən zibillər vaxtılı-vaxtında daşınmalı və həmin ərazi mütəmadi olaraq dezinfeksiya olunmalıdır. Zirzəmilərdə mütəmadi olaraq dezinfeksiya və deratizasiya işləri aparılmalıdır.

DQBİ-nin Tibb xidmətində Sanitar-epidemiologiya dəstəsi

Xidməti vəzifələrini vicdanla yerinə yetirən hərbi qulluqçu

NÜMUNƏVİ XİDMƏT

Daxili Qoşunların hərbi hissələrində fəaliyyət göstərən ştatdankənar müxbir postlarının verilən məlumatlar əsasında nümunəvi xidmət edən hərbi qulluqçularımız haqqında məqalələr yazmaq, onları qoşunların bütün şəxsi heyətinə tanımaq daim diqqət mərkəzimizdədir. Təbii ki, vətənpərvər, intizamli hərbi qulluqçularımızla fəxr edirik.

Budəfəki məqalə 25033 sayılı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsində xidmət edən çavuş Sübhan Hüseynov haqqındadır. O, 1990-cı il iyul ayının 5-də Saatlı rayonunun Dədə Qorqud kəndində anadan olub. 2007-ci ildə həmin kənddə yerləşən Əlimərdan Vəliyev adına tam orta məktəbi bitirib. 2008-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-cu ilin yanvarın 6-da hərbi xidmətinə başa vurub. 2015-ci ilədək müxtəlif sahələrdə çalışsa da, sonda Vətənə bağlı olduğunu, özünü hərbi həyatından kənar təsəvvür etmədiyini anlayıb. 2015-ci ilin oktyabr ayında Daxili Qoşunların 25033 sayılı hərbi hissəsində baş atıcı kimi müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Hazırda radiotelefonçu vəzifəsində xidmət edir. NBM növbətçisi və patrul rəisi kimi xidmətlərə cəlb olunur.

Komandirlər tərəfindən verilən xidməti tapşırıqları qətiyyətlə, dəqiq və vaxtında yerinə yetirir. Xidməti-vəzifə borclarının icrasına məsuliyyətlə yanaşır. Nizam-intizamına, ayıq-sayıq, ləyaqətli və vicdanlı xidmətinə görə dəfələrlə mükafatlandırılıb.

2018-ci ilin ümumi inspeksiya yoxlaması zamanı da müsbət nəticə göstərmiş və "yaxşı" qiymət alıb.

gizir Ariz Aslanov



İstər xidməti, istərsə də əməli ilə Vətənə bağlılığını nümayiş etdirən Sübhan hər iki oğlunun gələcəkdə hərbi olmasını istəyir.

Vətənpərvərlik əqidəsinə malik hərbi qulluqçumuz "Vətən sənin üçün hardan başlayır" sualına təqdirəlayiq cavab verdi. O, "Vətən mənim üçün həsrəti ilə yaşadığımız Qarabağdan başlayır. Düşmən tapdığı altında olan yurdlarımızın işğaldan azad olunması ən böyük arzumdur. Bu yolda canımdan belə keçməyə hazırım", - dedi. Sonda hərbi qulluqçumuz Daxili Qoşunlarda xidməti ilə fəxr etdiyini xüsusi vurğuladı.

HƏRBİ XƏBƏRLƏR

YENİLİKLƏR

Rusiya Aerokosmik Qüvvələrinə yeni MiQ-35 qırıcıları təhvil verilib

"Rusiya Aerokosmik Qüvvələri 2 ədəd yeni MiQ-35 qırıcılarını silahlanmaya qəbul edib". Ordu.az xəbər verir ki, bu sözləri şirkətin rəhbəri İlya Tarasenko deyib.



Onun sözlərinə görə, MiQ-35 qırıcıları ən qısa zamanda istehsal edilərək uçuş sınaqlarına keçirilib və ilin sonuna kimi Aerokosmik Qüvvələrə daha 4 ədəd MiQ-35 qırıcıları təhvil verilecək.

Çin ordusu robot sualtı gemiləri təkmilləşdirir

Çin dünya okeanında böyük miqyaslı missiyalar həyata keçirmək qabiliyyətinə



malik geniş, ağıllı və azxərclə pilotsuz sualtı gemiləri təkmilləşdirir. Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sözügedən süni zəka layihələri ilə yaxınlığı olan alimlər bildiriblər. Alimlərin sözlərinə görə, bu gemilər kəşfiyyat missiyalarından mina yerləşdirmə əməliyyatlarına, həmçinin, düşmən gemilərinə qarşı kamikadze hücumlarına qədər müxtəlif tapşırıqlar həyata keçirə bilər.

"X-ray" görmə ilə əsgərlər divarın arxasını görə biləcəklər

Yeni nəqlisiz sistem olan "X-ray" görmə texnologiyası ilə əsgərlər divarların arxasını görmə imkanına malik olacaqlar. Ordu.az "Fox News"a istinadən xəbər verir ki, sistem radiodalgalardan istifadə edərək divarın arxasındakı hərəkətin xəritəsini çıxarır. Massaçuset Texnologiya



İnstitutunun tədqiqatçıların hazırladığı süni zəka radiosiqnalları analiz edərək insanların hərəkət sxemini vizuallaşdırır. Bu isə əsgərlərə döyüş meydanında ondan istifadə imkanı qazandıracaq.

Qazaxıstan "Arlan"larını "Sarp Dual" ilə silahlandırır

Qazaxıstan ordusunun sifariş verdiyi 4x4 "Arlan" zirehli nəqliyyat vasitələrinin (orijinal adı "Marauder") yeni partiyası "Sarp Dual" döyüş modulu ilə silahlandırılacaq. Bu barədə "AzeriDefence"ə



"Army-2019" Beynəlxalq Hərbi-Texniki Forumunda iştirak edən "Kazakhstan ASELASAN Engineering" (KAE) şirkətinin məlumatı verilib. Qeyd edək ki, Qazaxıstan Silahlı Qüvvələrinə verilmiş "Arlan" zirehli nəqliyyat vasitələrinin silahlanmasına "Sarp" döyüş modulu daxildir.

Allah rəhmət eləsin

16075 sayılı hərbi hissənin komandanlığı kapitan Əşrəf Həməyəvə atasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

TƏSİSÇİ:

Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: Anar Əhmədov

REDAKSİYANIN ÜNVANI:

AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4, Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonları: 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər" qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565 Sayı 3000